

TƏSVİRİ


[Ortodoks çay yarpağı](#) yuvarlayan [maşının](#) əsas funksiyası yumşaldılmış çayı zolaqlara çevirmək, çay yarpağının həcmi azaltmaq, çayın estetikasını artırmaq, təzə çay yarpaqlarının hüceyrə divarını məhv etmək, çay suyunun daşmasına icazə verməkdir. quru çayı dəmləməyə daha əlverişli və dəmləməyə daha davamlı hala gətirin, çayın keyfiyyətini artırın və çayın qiymətini artırın. Güclü mis əsaslı sürücü mühərriki, pravoslav çay yoğurma maşınları üçün sabit bir enerji mənbəyi təmin edir. Sabit sürət qutusu, krank və dəstək çərçivəsi, çay yoğurma maşınlarının hamar və təhlükəsiz işləməsini təmin edir

AVANTAJI

1. Yan lövhədən daha yüksəkdir, çay yuvarlanan maşından çay yarpaqlarının düşməsini maneə törədir.
2. Yay boşqabdan daha yüksəkdir, çay yuvarlanan maşından çay yarpaqlarının düşməsini maneə törədir.
3. Biz də bütün paslanmayan polad növlərini və bütün mis növlərini fərdiləşdirə bilərik, ehtiyacınız varsa, bizə bildirin.
4. Yoğurma boşqabının əyilmə bucağı və yoğurma şeridi radianın peşəkar dizaynı, çay əmələ gətirmək sürəti 30% daha sürətlidir.
5. Paslanmayan poladdan yuvarlanan barel, yuvarlanan lövhə və alüminiumdan hazırlanmış yayma zolağı, paslanmayacaq və insan orqanizminə zərərli maddələr çıxarmayacaq.

PATLAYAN GÖRÜNÜŞ

得力机械



Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767

..	Eninə qol	..	Dəstək sütunu
..	Barel örtüyü	..	Yuvarlanan disk
..	Paslanmayan poladdan baraban	..	Əl çarxı
..	Krank	..	Dəstək çərçivəsi
..	Transmissiya qutusu	..	Çay boşaltma qolu
..	Transmissiya kəməri	..	Çay çıxışı
..	Sürücü motor	..	Dəstək ayağı

TƏTBİQ

Çay Rolling Maşınları qara / yaşıl / oolong / ağ / tünd / bitki çayı emal etmək üçün uyğundur, yuxarıda göstərilən çay istehsalı üçün lazım olan iş vaxtıdır.

Çay növü	İş vaxtı
Qara çay	30-90 dəqiqə
Yaşıl çay	4-6 dəqiqə
Oolong Çayı	4-6 dəqiqə
Bitki mənşəli çay	4-6 dəqiqə

Yuxarıdakı məlumatlar yalnız istinad üçündür və xüsusi işləmə müddəti faktiki vəziyyətə görə təyin olunmalıdır.

TƏSVİRİ

[Çay Rolling Maşın](#) spesifikasiyalar siyahısı:

Model	DL-6CRT-30	
Ölçü	870 * 700 * 995 mm	
Giriş gərginlikli	220V / 50Hz	
Çay diskinin diametri	585 mm	
Barrel diametri	300 mm	
Barel hündürlüyü	210 mm	
Uyğun motor	Güc	0,55 kVt
	Sürət	1400 RPM
	Nominal gərginlik	220 V
Barrel sürəti	42 RPM	
Ağırlıq	90 kq	
Qrup başına maksimum tutum	5 kq / partiya	
Yaşıl çay tutumu	5-50 kq / saat	
Qara çay tutumu	5-10 kq / saat	

[Çay Rolling Maşınlarının](#) hamısının spesifikasiyası .

Model	Barel Çapı	Barel Hündürlüyü	Tutum
6CRT-25	25 sm	18 sm	3 kq / partiya
6CRT-30	30 sm	21 sm	5 kq / partiya
6CRT-35	35 sm	26 sm	8 kq / partiya
6CRT-40	40 sm	25 sm	11 kq / partiya
6CRT-45	45 sm	28 sm	15 kq / partiya
6CRT-50	50 sm	28 sm	20 kq / partiya
6CRT-55	55 sm	40 sm	35 kq / partiya
6CRT-65	65 sm	48 sm	60 kq / partiya

Xüsusi ehtiyacınız varsa, müştərilərin ehtiyaclarına uyğun olaraq düzəldilə bilər.

Ətraflı məlumat



Hər bir maşının ən keyfiyyətli çay hazırlaya bilməsi üçün yuvarlanan barel ilə hər bir maşının yuvarlanan diski arasındakı məsafə fərqlidir.



Geniřlendirilmiř el arxı dizaynı, barel qapađının daha srətli qaldırılması.



Vida çubuğu oblique açılış dizaynı, barelin qapağı yuxarı qalxdıqda avtomatik olaraq dönəcək və səmərəliliyi artıracaq.



Alt boşaltma sapı dizaynı, sapı yumşaq bir şəkildə itələyin, çay asanlıqla düşə bilər.

FOTOLAR

Assistant
...Delix Tea Machine

力. 10522033767

Tea Rolling Machine

DL-6CRT-30

Voltage: 220V 50HZ

Power: 0.55 kw

Barrel Diameter: 30 cm

Barrel Height: 21 cm

For All Kind Tea

5 kg Per Batch

10-50 kg per hour

Stainless Steel Type



L:87cm W:70cm H:100cm

Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767



 **Assistant**
Deli Tea Machine



DELIJX.COM



ƏLAQƏ

Bu məhsulla maraqlanırsınızsa, qiyməti öyrənmək üçün bizimlə əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün işarəni vurun ↑ ↑



Quanzhou Deli Agroforestril Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : info@delijx.com

Web: www.delijx.com

Əlaqə saxlaya bilərsiniz contact Əlaqə məlumatlarınızı aşağıya da buraxa bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓